

Qasim bəy Zakirin əsərlərinin tədqiqi və nəşri tarixindən

Tərana Cavadova

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan.

E-mail: teranecavadova062@gmail.com

Annotasiya. Məqalədə XIX əsr Qarabağ – Şuşa ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında ictimai satirkən şeirin banisi Qasim bəy Zakirin həyat və yaradıcılığının tədqiqi və əsərlərinin nəşr tarixinə ümumi nəzər salılmışdır. Şairin yaşadığı dövrdən başlayaraq XIX əsrin sonlarında, XX əsrə və XXI əsrin son onilliklərində bu sahədə görülmüş işlər barədə müxtəsər məlumat verilmiş, əsərlərinin nəşr tarixi kronoloji ardıcılıqla tədqiq olunmuş, ırsinin öyrənilməsi tarixi isə bu sahədə aparılmış mühüm araşdırmalarla müraciətə ümumi şəkildə ortaya qoyulmuşdur. Məqalə Qasim bəy Zakirin bibliografiyasının tərtibi işində yardımcı vəsait rolunu oynaya bilər. Onun nəticələrindən Zakir ırsını tədqiq edən gənc mütəxəssislər bibliografiq istinad mənbəyi kimi faydalana bilərlər.

Açar sözlər: Qasim bəy Zakir, divan, avtoqraf nüsxə, təzkirə, cüng, külliyyat

From the history of research and publication of Gasim bəy Zakir's works

Tərana Javadova

Institute of Manuscripts named after Muhammad Fuzuli of ANAS, Azerbaijan.

E-mail: teranecavadova062@gmail.com

Abstract. The article examines the life and work of Gasim bəy Zakir and gives an overview of the history of the publication of his works. He was a prominent representative of the 19th century Karabakh-Shusha literary environment and the founder of critical realism and public satirical poetry in Azerbaijani literature. Since the lifetime of the poet, starting from the late 19th century, the 20th century, and the last decades of the 21st century, brief information has been provided about the work that has been done in this field; the date of publication of his works is studied in chronological order; and the history of his legacy is presented in general. The article can be used as a supporting source in compiling the bibliography of Gasim bəy Zakir. Young scholars who are studying Zakir's legacy can benefit from the results of this work as a source of bibliographic reference.

Keywords: Gasim bəy Zakir, divan, autographic copy, tazkira, jung, works' collection

Giriş / Introduction

Şuşa ədəbi mühitinin yetirməsi Qasim bəy Zakir (1784-1857) XIX əsr Azərbaycan ədəbiyyatının ən qüdrəti nümayəndələrindən biri olub, qəzeldə Məhəmməd Füzuli, qoşma yaradıcılığında Molla Pənah Vəqif məktəbinin la-

yiqli davamçılarındandır. Ədəbiyyat tariximizdə ictimai satiranın banisi hesab edilən Zakirin ırsı hələ sağlığında müasirlərinin diqqətini cəlb etmiş, əsərləri haqqında müsbət fikir söylənil-

miş, yaradıcılıq nümunələri mətbuat səhifələrində dərc olunmuşdur.

XIX əsrin sonlarından başlayaraq böyük Azərbaycan şairinin əsərləri nəşrə hazırlanmış və qismən nəşr olunmuş, həyət və yaradıcılığı, ədəbi irsi, xüsusilə də realist təsvirlərin hakim olduğu lirikası müasirlərinin böyük marağınə səbəb olmuş, daha sonralar satiraları, pedagoji görüşləri, poeziya nümunələrindəki didaktika haqqında müəyyən fikirlər söylənilmişdir. XX əsrde əsərləri dəfələrlə nəşr olunan, XXI əsrin ilk onilliklərində yaradıcılığı müxtəlif rakurslardan öyrənilən Qasim bəy Zakir ərsinə nəşr

və tədqiq tarixi isə çox az öyrənilmiş, mükəmməl biblioqrafiyası hələ də tərtib olunmamışdır.

Qeyd etmək lazımdır ki, Qasim bəy Zakir ərsinin bibliografiq tədqiqi əsasını 1970-ci ildə M.F.Axundov adına Azərbaycan Respublikası Kitabxanasının nəşr etdiyi "Qasim bəy Zakir (tövsiyə ədəbiyyatı göstəricisi)"dan götürür. Tərtibçisi T.B.Həsənova olan göstərici giriş və iki bölmədən ibarətdir. I bölmədə Zakirin əsərləri, II bölmədə isə 1959-1969-cu illərdə Zakir haqqında nəşr olunan ədəbiyyatın təsviri öz ek-sini tapmışdır.

Əsas hissə / Main Part

Müstəqillik illərində Zakirin mükəmməl bibliografiyası hazırlanmasa da, əsərlərinin tədqiq tarixi monoqrafiq tədqiqat obyekti olmuşdur. Ramiz Teymuroğlunun (Əmirxanov) 2007-ci ildə nəşr olunan "Qasim bəy Zakir ərsinin tədqiqi" əsəri bu sahədə irəli atılmış bir addımdır. Kitabda Zakirin ərsinin nəşri tarixi barədə yeni fikirlər söylənilir. Müstəqil dövlətimizin yaradığı imkanlar daxilində XIX əsr Azərbaycan satirik ədəbiyyatının ən görkəmli nümayəndəsi kimi, Qasim bəy Zakirin yaradıcılığının nəşri bir daha nəzərdən keçirilir, saf-çürük edilərkən mövcud təhriflər və səhər oxunmaları oxuculara çatdırılır [18]. Lakin bu əsər də tam bibliografiq tədqiqat olmayıb, daha çox ədəbiyyatlaşmış təhlillərinin aparıldığı araşdırmadır.

Bu baxımdan Qasim bəy Zakirin həyat və yaradıcılığının tədqiqi, əsərlərinin nəşr tarixinin bibliografiyasına əsaslı baxımdan tam tədqiq olunduğunu söyləmək mümkün deyil. Bu boşluqdan irəli çıxaraq məqaləmizdə problemə az da olsa, işq salmağa çalışacaqı.

Zakirin yaradıcılığının tədqiq və nəşr tarixi onun fəaliyyətdə olduğu dövrdən başlayır. Zakirin yaradıcılığına ilk müsbət qiyməti XIX əsr Azərbaycan ədəbi fikrinin ən böyük siması, şairin müasiri, cyni zamanda dostu Mirzə Fətəli Axundzadə (1812-1878) vermişdir. O, "Nəzəm və nəşr haqqında" başlıqlı məqaləsində yazardı: "... mən səyyami-səyyahətimdə səshəyi Qarabağda Molla Pənah Vəqifin bir para xəyalını gördüm ki, zikr etdiyim sərt növ ilə onda göründü və dəxi Qasim bəy Sarıcaluyi Cavanşirə düber

oldum ki, əqli türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim sərt ziyyədə onur mənzumatında tapıldı. Mənim əqidəmə görə tarixi-hicridən indiyədək türk arasında şair mühəsəridir məhz bu iki şəxs... Bu iki şəxsin də fərgi bir-birindən budur ki, əgərci Molla Pənah müqəddəmə ərsəyə gəlib bu fənnədə Qasim bəyə nisbat rəhnümadır və lakin ləzzət və təsir və mühəssənatı-nəzmiyyə Qasim bəyin xəyalatında çoxdur. Məsələn: Qasim bəy qəfiyatında öz məhbubəsi ilə bir növ müxətabə və mütalimə edir ki, adam valeh olur və vəqaye və güzarisatı və əhvali-müasirini və ətvari-pirü cavani bir növ ilə bəyan edir ki, insan vəcədə və zövqə gəlir. Bunun xəyalatı binəzirdir. Ancaq bunun əşarəni oxuyanda müstəmə inana bilir ki, seir vəqinə ləzzətə bais olurmuş" [15, s.315]. Bu dəyərlər fikirlər Qasim bəy Zakirin ədəbi ərsinə verilən ilk qiymət və onun əsərlərinin tədqiq tarixinin başlangıcı idi.

Zakirin ilk mətbü əsəri rus-türk mührəbəsi (1853-1856) mövzusunda və Krim çəbhəsindəki vəziyyətlə bağlı qələmə aldığı "Fərzəndi-əziz" başlıqlı əsəridir. 1855-ci ildə Tiflisdə çıxan "Kavqaz" qəzetinin 50-ci sayında dərc olunan bu seir Mirzə Fətəlinin mənzum məktubuna cavab olaraq yazılmış, elə Axundzadənin özü tərəfindən də rus dilinə sətri tərcümə olunaraq orijinali ilə birlikdə qəzət təqdim olunmuşdur [17, s.23].

"Qasim bəy Zakirin ikinci mətbü əsəri Mirzə Yusif Qarabağının 1856-ci ildə Teymurxansurada nəşr etdiyi "Məcmueyi-Vaqif və müasirini

digər" adlı kitabında verdiyi "Molla və qazılı-həcvi haqqında" yazdıığı qitədir" [17, s.23].

Onu da qeyd etməliyik ki, Qasim bəyin əsərlərinin ilk dəfsə külliyyat halında nəşrə hazırlayıla da onun məslək dostu Mirzə Fətəli Axundzadə olmuşdur. Mirzə Fətəlinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxivində (fond 2) Zakirin bize gəlib çatan yeganə kamıl əlyazma toplusu saxlanılır (şairin divanının Əlyazmalar İnstitutunda qorunan B-2070, M-131 şifralı əlyazmaları isə naqisdir). Saxlama vahidi 418 olan əlyazmanın üzərində "Min kələmi Qasim bəy əli-Sarıcaluyi Cavanşir və taxallüs Zakir alħaq sairast zərif və müsahibə lətif" qeydi var. Həmin bu şeir toplusunu Zakir M.F.Axundzadənin Şuşada yaşıdığı on ay müddətində onun yaxından köməyi ilə tərtib etmişdir (Əlyazmada divanın yazılıma tarixi və yeri haqqında məlumat yoxdur. Nüsxədəki şeirlər, əsasən, bir katibin xətti ilə köçürülsə də, əlyazmada müxtəlif xətlərlə yazılış şeirlərə təsdiş edilir. Divanın 325-dən artıq şeir var, lakin onların hamısı Zakirə aid deyil. Əlyazmanın 161b-173b vərəqlərində onun müasirlərinin müəşirisi – bir-birinə yazdığı 23 mənzum məktubu yer alıb. Divanın 96a, 144a vərəqlərindəki qeydlər Zakirin avtografıdır. Cildinin iç tərəfində isə M.F.Axundzadənin öz xətti ilə divanın tərtibat prinsipləri yazılıb. Bu da nüsxənin 1840-1850-ci illərdə Zakirin sağlığında tərtib edildiyini bir dəha təsdiqləyir (Əlyazmanın təsviri üçün Mustafa Maiologluna təşəkkür edirik)). Süleyman Rüstəmovun AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Mirzə Fətəlinin arxivində iş qeydlərindən bəlli olur ki, Zakir M.F.Axundzadən feal köməyi ilə şeirlər divanını da hazırlamışdır. Mirzə Fətəli onur divanının bədii təsnifi qurmuş, bəzi şeirlərin üzərində müəyyən təkmilləşdirmə işi aparmış, şairin əsərlərində adları çəkilmiş tarixi şəxslər barədə yığcam şəhərlər vermişdir. Lakin o, Zakirin divanını Vəqifin şeirləri ilə birlilikdə Tiflisdə nəşr etdirmək arzusuna nail ola bilməmişdir [12, s.6].

Bu şeirlərdən bəziləri Zakirin vəfatından on il sonra nəşr olunmuş kitaba daxil edilmişdir. Belə ki, şərqşünas Adolf Berje (1828-1886) Mirzə Fətəlinin topladığı materiallardan istifadə edərək "Məcmueyi-əşare-şürəyi-Azərbaycan"

adi ilə tanınan kitab çapa hazırlanmışdır. Almaniyada, Leypsiq şəhərində almanca müqəddimə ilə 1867-ci ildə nəşr edilmiş həmin topluda Qasim bəyin şeirləri də yer almışdır. Əsəri müasir əlifba ilə nəşrə hazırlayan Əli Məmmədbağiroğlu kitabı yazdığu "Xaricdə çap olunmuş ilk anadilli kitabımız" başlıqlı müqəddimədə "Qafqaz və Azərbaycanda məşhur olan şeərinə məcmua ..." toplusuna daxil edilmiş 112 şeirdən 41-inin Qasim bəy Zakirə aid olduğunu qeyd edir və onlardan 1-nin müxəmməs, 1-nin müxəmməs-müstəzad, 11-nin qəsidi (həcv və mədhnamə), 24-ünün mürabbe, 2-ünün müstəzad, 2-nin qəzel olduğunu göstərir [1, s.11].

XIX əsrin sonlarında Hüseyin Əfəndi Qayıbovun tərtib etdiyi "Azərbaycanda məşhur olan şeəramın əşarəna məcmuədir" antologiyasında da Zakirin şeirlərinə geniş yer verilmişdir. Məcmuənin Cahangir Qohramanov tərəfindən çapa hazırlanan birinci cildində Zakirin lirik şeirləri və məsnəviləri bir ümumi "Qarabağ vilayətindən, Cavanşir uyezdindən, Sarıcalu elindən Qasim bəy Zakir taxallüsün əşarədir" başlığı altında verilmişdir. Topluda "Müxəmməsati-xalisə", "Müxəmməsati-müstəzadi-tammə", "Gəzəliyyati-tərçi-bəndi-Zakir", "Gəzəliyyati-tərkib-bəndi-Zakir", "Gəzəliyyati-müstəzadı-tammeyi-Zakir", "Mürəbbəət və qəvafili-Zakir", "Məsnəviyyati-Zakir" başlıqları altında Zakirin 160-dan çox əsəri yer almışdır [6].

Mir Möhsün Nəvvab (1833-1918) və Seyid Əzim Şirvaninin (1835-1888) təzkirələrində da Qasim bəy Zakirin əsərlərindən nümunələrə yer verilmişdir.

Seyid Əzim Şirvaninin 1878-ci ildə tamamladığı təzkirəsində "Qasim bəy Zakir" başlığı altında şairin 15 əsəri yer alır. Bunlar Zakirin qəzel, qitə və fərdlərindən nümunələrdir. Əsərlərdən 14-ü Azərbaycan, 1-i fars dilindədir [20, s.63-69].

M.M.Nəvvabın 1913-cü ildə Bakıda Bakıda halında nəşr olunan təzkirəsində ("müəllif əsəri 1891-ci ildə yazmağa başlayıb, 1892-ci ildə bitirsə də, mütəmədi olaraq üzərində işləyib və təkmilləşdirmişdir") isə Qarabağdan çıxmış 100-dən artıq şairin sırasında Zakir xüsusi yer ayrılmış, onun həyatı və yaradıcılığı haqqında müxtəsər məlumat verilmişdir. Təzkirə müəllifi "Qasim bəy Zakir Xındırıstanı" başlıqlı hissədə şairin şeirlərinin pərakəndə halda olmasına

şikayet etmiş və əsərlərindən 14 nümunəni təz-kiraya daxil etmişdir [14, s.58-67].

Mirzə Camal Cavanşirin oğlu Rzaqulu bəy Vəzirov (1814-1875) "Müqəddimati-sərgüzəştü Qasim bəy Zakir təxəllüs mərhumun bəzi əhvalı" adlı bioqrafik əsərlərini qələmə alıb. Əsər ilk dəfə 7 mart 1957-ci il tarixli "Kommunist" qəzetində "Zakir haqqında xatirat" başlığı altında dərc olunmuşdur. Burada Qasim bəyin dəqiqlişəcəsəri, doğum yeri, Mehdiqul xanın ona Cavanşir mahalında Xindiristan kəndini bağışlaşması, əsas məşguliyyəti, başına gələn xoşagalmaz əhvalatlar, onun nəhaq şərənib sürgüna göndərilməsi və s. haqqında qisə məlumat verilir. Mətnə Zakirin "Eşidiblər ki, olur şahidi-sia məqbəl" məsrəsi ilə başlayan qıtasi də daxil edilib. Şairin həmin qıtəsinə daxil olan "Bəri bızlər kiminə atmiyalar böhtani", – məsrəsi onun düşdürüyü vəziyyəti çılpaqlığı ilə ifadə edir [19, s.80].

Aleksey Osipoviç Černyayevskinin (1840-1894) 1888-ci ildə Tiflisdə nəşr etdirdiyi "Və-tən dili" dərsliyində də Qasim bəy Zakirin əsərlərinə yer verilmişdir. Dərsliy müəllifin iki təməsili: "Aslan, qurd və çäqqal", "Tülük və qurd", iki mənzum hekayesi: "Dərvish və fəqir", "Dəvəsi-it kəs" daxil edilmişdir [2, s.556-557].

Firidun bəy Köçərli (1863-1920) də 1912-ci ildə nəşr etdirdiyi "Balalara hədiyyə" dərsliyində Qasim bəyin əsərlərindən istifadə etmişdir. O, dərsliyə "Durnalara xitab" başlığı altında müəllifin məşhur "Durnalar" rədifi qoşmasını və bir neçə təməsilini: "Tülük və qurd", "Dəvə və eşək", "Tülük və şir", "Dəvə, ilan və tisbağa", "Tisbağa, qarğı, kəsəyən, ahu" allegorik mənzumələri daxil edilib [10, s.93, 117-149].

Qasim bəy Zakirin əsərlərinin sovet dövründə külliyyat halında nəşrinin tarixi Salman Mümtazla başlayır. Görkəmlə mətnşünas şairin "Əsərləri"ni 1925-ci ildə nəşrə hazırladığı "Azərbaycan ədəbiyyatı" seriyasının 8-ci cildində daxil etmişdir. Bakıda "Kommunist" nəşriyatında çap olunmuş 374 səhiflik bu kitabə geniş öz yazılmış (45 səhifə) və şairin 230 əsəri daxil edilmişdir [5].

Süleyman Rüstəmovə görə: "Kitabda fikir təhrifinə, vəzən pozğunluğuna və sair nöqsanları tez-tez rast gəlmək olur" [12, s.9]. Bu isə təbiidir. Çünkü bu, həm ilk nəşr idi, həm də Salman Mümtaz kitab üçün materialları müxtəlif

mənbələrdən toplamışdı. Həmin məxəzlərin heç də hamısı eyni səviyyədə deyildi. Belə ki, Salman Mümtaz nəşrində səhifələrin altında müxtəlif nüsxələrdən istifadə olunduğuna dair qeydlər vardır.

Elə həmin ildə görkəmlə ədəbiyyatşunas və tənqidçi Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabı da nəşr olunmuşdur. 1925-ci ildə çap olunan iki cildlilikin 1-ci cildində "Qasim bəy "Zakir" təxəllüs" öcerki daxil edilmişdir. Öcerk irihəcmli olub, şairin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verir. Müəllif öcerkin sonunda Zakirin Mirzə Fətəli Axundzadə ilə bir yerdə tərtib etdiyi divanının nəşrinin vacibliyini gündəmə gətirir [19, s.395].

Süleyman Rüstəmov Zakirin əsərlərinin ikinci böyük nəşrinin 1936-ci ildə işiq üzü görüdüyü yazar. Bu nəşrlə tanış olmaq imkanımız olmadı. Lakin S.Rüstəmovun verdiği məlumatdan aydın olur ki, həmin nəşr kütłəvi olduğundan Zakirin əldə olan külliyyatından 300 məsra mətn ümumilikdə ixtisar olunmuş, bəzi misraların yerinə *vulqarizmlər və dini dünyagörüşlə bağlı ifadələr işləndiyi üçün* nöqtələr qoyulmuşdur [12, s.13-14].

Daha sonra Zakirin əsərləri şairin ölümünün 90 illiyi münasibətilə 1947-ci ildə, artıq kiril qrafikası ilə nəşr olunmuşdur. Onun daha təkmil nəşri 1953-cü ildə Azərbaycan Dövlət Nəşriyatında hazırlanmışdır. Bu nəşrə şairin 247 əsəri daxil edilmişdir. Kitabın tərtibçisi Sadıq Qafarlı olmuşdur [12, s.14]. Şairin əsərlərinin 1957-ci il çapı da daha əvvəlki nəşrindən az seçilir. Həmin nəşrdə şairin divanının məlum yeddi nüsxəsindən ən kamili - Əlyazmalar İnstitutunda, M.F.Axundovun şəxsi arxivində qorunan nüsxə kononik mətn kimi götürülmüş, o vaxta qədər şairin əsərlərinin heç bir çap nüsxəsinə daxil edilməmiş bir neçə əsər salınmışdır.

Qasim bəy Zakirin külliyyatının son zamanlardakən mükəmməl nəşri 1964-cü ildə Süleyman Rüstəmov tərəfindən tərtib edilən "Əsərləri"dir. "Oxoculara təqdim olunan bu nəşr Q.Zakirin əsərlərinin elmi-tənqid mətni əsasında tərtib edilmişdir. Kitabın müqəddiməsində istifadə olunan mənbələrin təsviri, nəşr əsərlərinin qüsurları və tərtibat prinsiplərindən geniş bəhs edilmişdir. Lakin bu nəşrin kütłəviliyini

nəzərə alaraq bəzi elmi mübahisəli məsələlər müqəddimədən çıxarılmışdır" [12, s.38]. Kitabda Qasim bəyin lirik şeirləri: qoşma, təcnis, gə-raylı, qəzəl, məxəmməs, müstəzad, tərcibənd və tərkibəndləri, epik şeirləri: mənzum hekaya və təmsilləri, satirik şeirləri, müxtəlif şerif və məktubları yer alıb. "Əlavələr" bölümündə 9 yeni aşkarlanmış əsəri və bayatları verilmişdir. Nəşrin əzəlliyyəti şərhli, coğrafi və şəxs adları göstəricilərinin də mətnə artırılmışdır.

Zakirin "Seçilmiş əsərləri" 1984-cü ildə 200 illik yubileyi ərəfəsində nəşr olunmuşdur. Kitabı tərtib edən və nəşrə ön söz yazan Kamran Məmmədovdur. Topluya əhatəli "Ön söz"dən başqa, Zakirin tənqid-i-satirik şeirləri, təmsilləri, mənzum hekayələri, qoşma, təcnis, gə-raylı, qəzəl, məxəmməs, müstəzad, tərcibənd və tərkibəndləri, məisət şeirləri daxil edilmişdir. K.Məmmədov 384 səhifəlik kitabı tərtibində M.F.Axundovun arxivində saxlanılan "Zakirin divanı"ndan, əsərlərinin 1925, 1936, 1953, 1957-ci il nəşrlerindən istifadə etdiyini, xüsusən də Süleyman Rüstəmovun 1964-cü ildə nəşrə hazırladığı "Qasim bəy Zakir. Əsərləri" kitabdan faydalandığını müqəddimənin sonundan qeyd etmişdir [13, s.18].

Lakin elmi fəaliyyətinin böyük bir hissəsini Qasim bəy Zakir və müasirlərinin həyat və yaradıcılığının tədqiqinə həsr edən Raqub Kərimov şairin iyirmidən artıq qeyri-mətbu şeirlərini aşkarlamışdır. Çok sevindirici həldir ki, alim həmin şeirləri də daxil etməklə Zakirin külliyyatını yenidən çapa hazırlamışdır. O, 2013-cü ildə nəşr etdirdiyi "Qasim bəy Zakir və müasirləri" monoqrafiyasının son fəslini elə beləcə - "Qasim bəy Zakirin qeyri-mətbu şeirləri" adlandırmış, 9 dini, 10 müxtəlif məzmunlu lirik və epik şeirləri kitabda çap etdirmişdir. Bundan əlavə, bir neçə natamam əsəri haqqında da məlumat vermiş və həmin əsərlərdən slimizdə olan parçaları monoqrafiyaya əlavə olunmışdır. Burada Zakirin əsərlərinin əsas nəşrləri, onun haqqında olan mühüm mənbələr və dəyərli arxiv materiallarının qısa annotasiyası verilmişdir [11].

1960-cı ildə işiq üzü görən "Azərbaycan ədəbiyyatı tarixi"nin II cildində də Qasim bəy Zakirin həyat və yaradıcılığına xüsusi öcerk həsr olunmuşdur. Kitabın "XIX əsrin birinci ya-rısında ədəbiyyat" başlıqlı 1-ci fəslində daxil edilmiş "Qasim bəy Zakir" öcerkinin müəllifi də Kamran Məmmədovdur. 25 səhifə həcmində olan bu geniş öcerkdə Zakirin həyatı, yaradıcılığı, ədəbiyyatımızda mövqeyi, tənqid realizmین və ictimai satirinin inkişafında rolü, didaktikası, ictimai və fəlsəfi görüşləri haqqında ətraflı məlumat verilir. Onun Vaqifdən sonra Azə-

Raqub Kərimov Zakirin yeni əldə edilən şeirləri barədə hələ 1989-1990-cı illərdə "Şusa" qəzətində (25 dekabr 1989-cu il, № 152 və 6 yanvar 1990-cı il, № 3) çap etdirdiyi məqalədə məlumat verdiyi, 4 qoşmasını dərc etdirib, digər tapıntılar haqqında da ilk dəfə elm aləmini bilgiləndirdiyini yazar. Həmin şeirlərdən biri də "Qaşlarım" qoşmasıdır ki, ilk bəndini diqqətincə çatdırmaq istərdik:

*Bəyazi-hüsñündə, sevdigim, bənzər
Baş-başa çatılmış yaya qasların.
Badi-səba əymış gül budaga tək
Salib üzərinə sayə qasların.* [17, s.205]

Zakirin həyat və yaradıcılığının kompleks halda monoqrafiq tədqiqi sahəsində də mühüm işlər görülmüşdür.

1957-ci ildə Kamran Məmmədov (1922-1989) "Qasim bəy Zakir" monoqrafiyasını çap etdirmişdir. 1985-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin Qasim bəy Zakirin anadan olmasının 200 illik yubileyinin qeyd olunması haqqında müvafiq qərarına əsasən, həmin monoqrafiya "Azərbaycanın görkəmlə adamları" seriyası çərçivəsində yenidən nəşr olunmuşdur. Monoqrafiyada Zakirin həyatının mühüm anları, əsərlərinin dili və özəl xüsusiyyətləri, dostları, yaradıcılıq əlaqələri, şatralarının əsas hədəfləri və s. haqqında ətraflı məlumat almaq olur. Kitabın mühüm cəhətlərindən biri də 79 müxtəlif adda ədəbiyyat (kitab, məqalə) və 5 arxiv materialının ehtiva edən "Qısa ədəbiyyat" başlığında müxtəsər bibliografiyanın monoqrafiyaya əlavə olunmasıdır. Burada Zakirin əsərlərinin əsas nəşrləri, onun haqqında olan mühüm mənbələr və dəyərli arxiv materiallarının qısa annotasiyası verilmişdir [11].

1960-cı ildə işiq üzü görən "Azərbaycan ədəbiyyatı tarixi"nin II cildində də Qasim bəy Zakirin həyat və yaradıcılığına xüsusi öcerk həsr olunmuşdur. Kitabın "XIX əsrin birinci ya-rısında ədəbiyyat" başlıqlı 1-ci fəslində daxil edilmiş "Qasim bəy Zakir" öcerkinin müəllifi də Kamran Məmmədovdur. 25 səhifə həcmində olan bu geniş öcerkdə Zakirin həyatı, yaradıcılığı, ədəbiyyatımızda mövqeyi, tənqid realizmین və ictimai satirinin inkişafında rolü, didaktikası, ictimai və fəlsəfi görüşləri haqqında ətraflı məlumat verilir. Onun Vaqifdən sonra Azə-

bəyçan bədii dilinin daha yüksək pilləyə qalxması və klassik ədəbiyyatda xalq yaradıcılığı ənənələrinin möhkəmənlənməsindəki xidmətlərdən danişılır. Müəllif Zakir Vaqiflə birləşdirən və ayıran xüsusiyyətlərə xüsusi diqqət yetirir, əsərlərinin ictimai əhəmiyyətini belə münyəyyən edir: "Zakirin lirkasında Azərbaycan koloritini qüvvətlidir. Şair öz ilhamını yasadığı həyatdan, gördüyü canlı insanlardan, doğulub, böyüdüyü milli əzmindən almışdır. Onun lirkası XIX əsr Azərbaycan həyatının bir çox cəhətlərini öyrənməyə, oxucuda qabaqcıl görüşlərin, inca zövqün, gözəl hissələrin tərbiyə olunmasına kömək edir" [3, s.106].

Zakir haqqında digər əhəmiyyətli oçerk Feyzulla Qasimzadəyə aiddir. İlk dəfə 1966-cı ildə çap olunan və ali məktəblər üçün hazırlanmış "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində "XIX əsrin birinci yarısında satirik poeziya" fəslində daxilində yer almış "Qasim bəy Zakir" oçerkini kifayət qədər iyi həcmədə (29 şəhifə) olub, şair, onun həyat və yaradıcılıq yolu, əsərlərinin bədii xüsusiyyətləri və ictimai əhəmiyyəti haqqında dolğun təssürat yaradır. F.Qasimzadə Zakirin əsərlərini məzmununa görə, əsasən, üç hissəyə böölür: lirk şeirləri, satırları, didaktik mahiyyət daşıyan təmsil və manzum hekayələri. Lakin o da səlfə Mirzə Fətəli kimi, şairin qoşmalarına xüsusi önəm verir və onun bu janrıda olan əsərlərini ümumi şəkildə belə xarakterizə edir: "Zakirin qoşmalarında gözəlin vəsi ilə bərabər, haqiqi aşiqin mənzəvi alımı, dügüñə ehtiraslardan uzaq, təmiz məhəbbəti və bu yolda çəkdiyi iztirabları tərənnüm olunur. Gözəlin romantik təsviri, onun bütün təbiat və dünya gözəlliklərinə tərcih edilməsi, eyni zamanda şairin təsviri etdiyi gözəldən şikayəti, aşiqin dərdli könlü, həsrət, intizar, kədər Zakir qoşmalarının əsas xüsusiyyətlərini təşkil edir" [7, s.210].

2011-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşrə hazırladığı "Azərbaycan ədəbiyyatı tarixi"nin 4-cü cildində də Qasim bəy Zakirə xüsusi oçeri hərəkət edilmişdir. Oçerkin müəllifi Nadir Məmmədov 37 şəhifə hacmində (s.179-216) geniş yazıda Zakirin həyatı, lirkası, mənzum məktub və həcəvləri, satırları, təmsil və mənzum hekayələri haqqında ətraflı məlumat verir. O, sovet dövründə tədqiqat aparan səlfələrindən fərqli olaraq, Qasim

bəyin dini mövzudə olan əsərləri barədə də söhbət açır, şairin "Bu nə mahdr ki, həddən keçib iztirabi-Zeynəb?" misrası ilə başlayan növhəsindən bir parçanı nümunə götürir. Alim yazar: "Zakir klassik Şərq ədəbiyyatının mühüm qolunu təşkil edən dini poeziya sahəsində də qələmni sunmuş və Azərbaycan dilində mərsiə, növhə və sinəzənlər yazmışdır. Şairin bu şeirlərində İmam Hüseyn və onun məsləkdəşlarının Kərbəlada şəhid olması, qohum və tərəfdarlarının ağır taleyi çox yanğılı bir əslubda, canlı xalq dilində, sənətkarlıqla təsvir olunmuşdur" [4, s.198].

Artıq qeyd etdiyimiz kimi, Raqub Kərimovun 2013-cü ildə nəşr etdirdiyi "Qasim bəy Zakir və mütəsirləri" monoqrafiyası, 2017-ci ildə müdafiə etdiyi "Qasim bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyası Zakirin həyat və yaradıcılığının öyrənilməsinin yeni mərhəlesi sıylə bilsər. Çünki R.Kərimov təkçə Zakirin həyatının bu vaxta qədər geniş ictimaiyyətə açıqlanmamış bəzi mühüm faktları, yaradıcılığının yeni aşkarlanmış nümunələrini ortaya qoymamış, eyni zamanda Qasim bəyin həyat və yaradıcılığını dövrünün prizmasından müstəqil dövlətimizin yaradıldığı imkanlardan istifadə edərək daha sərbəst öyrənmışdır. Həc təsadüfi deyil ki, onun monoqrafiyasının birinci fəslində belə də adlanır: "Zakirin ırsınə yeni baxış". Həmin fəsilde zakirşunaslıqla, demək olar ki, çox az öyrənilmiş bir mənbə - Məhəmməd ağa Müctahidzadənin "Riyazül-əşiqin" təzkirəsi tədqiqatə calb olunur. Tədqiqatçı bu təzkirəyə müəllifin 17 qəzali, 1 müxəmməsi, 2 növhəsi ilə bərabər, həyatına dair müxtəsər, lakin qiymətli məlumatlar da verməsini diqqətə çatdırır. R.Kərimov XIX əsrə tətib edilmiş əksər cüng, bəyaz, şeir dəftərlərindən fərqli olaraq, M.Müctahidzadənin təzkirəsində Zakirin əsərlərinin təhrif və səhvlerdən arınmış vəziyyətdə olmasına xüsusi qeyd edir [17, s.37].

Monoqrafiyanın bir müsbət cəhəti də Q.Zakir ilə Cəfərəqulu xan Nəvənnin arasındaki münasibətə aydınlıq göstirilməsidir. Alimin təqdim etdiyi yaradıcılıq nümunələrindən, hər iki şairin şeirləşməsindən getirdiyi sitatlardan aydın olur ki, onlar arasında mehriban dostluq münasibəti olmuş, hətta hər iki qələm ehli bir-biri ilə zərafatlaşacaq dərcədə yoldaşlıq etmişlər. Müəllif

yazar: "Əfsuslar olsun ki, sonrakı dövrlərdə onları arasında olan bu səməiyətin üstündən qara bir xətt çəkilmiş, əksər sovet tədqiqatçıları Zakirin yazdığı mənzumənin ümumi məzmunundan deyil, ayrı-ayrı zarafatla deyilmiş beylərdən təhrif olunmuş şəkildə istifadə edərək, hətta həmin dövrdə Zakirla Cəfərəqulu xanın az qala barışmaz düşmən olduqlarını böyük ciddi cəhdə, birtərəfli qaydada sübüt etməyə çalışmışlar" [17, s.61].

Raqub Kərimovun Zakirla bağlı maraqlı doğuran son tədqiqatlarından biri də "Qasim bəy Zakirin farsca şeirləri" adlı məqaləsidir. "Mədəniyyət.az" jurnalının 2016-ci ilin 2-ci nömrəsində işq üzü görən bu məqalədə müəllif Qasim bəyin farsca bədəhətən şeir demək qabiliyyətinə malik olduğunu da mötəbər mənbələrə istinadən ortaya qoyur. Alim Zakirin farsca əsərlərində həyatdan götürdüyü faktları, şahidi olduğu hadisələri, təndişi adamları təsvir etməsinə əsas alaraq onun əcnəbi dildə də yaradıcılığında realist olmasına təsdiq edir [16, s.77].

Onu da qeyd etməliyik ki, müstəqəllik illərində Qasim bəy Zakirin yaradıcılığı müxtəlif rakurslardan tədqiq olunmuşdur. Məsələn, Fərahim Sadiqov "Orta məktəbdə Qasim bəy Zakirin həyat və yaradıcılığının tədrisi" məqaləsində şairin ırsının orta və ali məktəblərdə öyrədilməsindən (1994), Nizami Xəlilov "Q.Zakirin yaradıcılığında aşiq şeirinin şəkilləri" (2013)

məqaləsində Qasim bəyin şifahi xalq ədəbiyyatından bəhrələməsindən, Savalan Fərəcov "Qasim bəy Zakirin maarifçi dünyagörüşü" məqaləsində sənətkarın maarifpərvərliyindən (2014), Nizami Cəfərov "Rus dilinin Qafqaza nüfuzu və yaxud Qasim bəy Zakirin rus leksi-konu" (2014) məqaləsində müəllifin əsərlərdəki varvarizmlərdən, Elnurə Babayeva "Qasim bəy Zakirin epik əsərlərində mənəvi-əxlaqi dəyərlər" (2016) məqaləsində Zakir didaktikasından, Tərəna Rüstəmovə "Qasim bəy Zakirin təmsillərində Şərq və Qərb təmsilciliyi" (2019) məqaləsində Zakir yaradıcılığında alleqoriyadan bahs etmişlər.

Bu tədqiqatlar sırasında monoqrafiik araşdırmaclar da var. Məsələn, 1997-ci ildə nəşr olunan Süleyman Hüseynov və Fərahim Sadiqovun "Qasim bəy Zakirin əsərlərinin dil xüsusiyyətləri" monoqrafiyası xüsusi maraqlı doğurur. Kitabda şairin həm lirk, həm də satirik şeirlərinin, mənzum hekaya və təmsillərinin leksikası və frazeologiyası tədqiq edilir. Tədqiqatçılar şairin leksikonunu ilk dəfə semantik cəhətdən araşdırır, leksika mənbələrinə görə münyəyyənləşdirilər, sənətkarın dilində frazeoloji vahidlərdən istifadəyə xüsusi önem verərək, Zakir əsərlərinin bədii dilimizin zənginləşməsində əhəmiyyətini ortaya qoyurlar [8].

Nəticə / Conclusion

Beləliklə, məqaləmizdə Qasim bəy Zakirin yaşadığı dövrdən başlayaraq, 2019-ci ildək şairin həyat və yaradıcılığının tədqiqi və əsərlərinin nəşri tarixinə ümumi nəzər salıq. Əldə edə bildiyimiz nəşrlər əsasında onun külliyyatı, əsərləri, divanı, seçilmiş əsərləri və ayni-ayn yaradıcılıq nümunələrinin nəşr tarixinə qısa ekskurs etdik. Zakirin həyat və yaradıcılığının tədqiq və nəşr tarixində ən mühüm nəşrləri təhlil süzgacından keçirərək, hər birinin əsərlərini, müsbət cəhətlərini, yeri gəldikcə, mənfi tə-

rəflərini təqdim etməyə çalışdıq. Tədqiqatımız bibliografik istiqamətdə olduğundan, diqqət dəha çox nəşrlər arasında fərqlərin müyyəyənləşdirilməsinə, yeniliklərin təqdiminə yönəlmüşdür. Ümid edirik ki, 2022-ci ilin ölkədə "Şuşa ili" elan ediləsindən rühənaraq, bu münbit Azərbaycan torpağının görkəmli yetirməsi olan Qasim bəy Zakirin bibliografiyası da tərtib olunaçaq və bu sahədə apardığımız təsvir xarakterli tədqiqat isə həmin nəşrə bir yol xəritəsi olacaqdır.

Ədəbiyyat / References

- Adolf Berje. Qafqaz və Azərbaycanda məşhur olan şəərənə əşərənə məcmədir ki, Adolf Berje sahibcənabının ehtimamile mətbü olunmuşdur, mətni tərt. ed., transfon., ön söz: Ə. Memmedbağıroğlu. Bakı: Elm və təhsil, 2014.

2. Aleksey Osipoviç Černyayevski. Vətən dili, I hissə; Černyayevski A.O., Vəlibəyov S.H. Vətən dili, II hissə, transfon, ön söz və izah, V.Qaradağlı. Bakı: Elm və təhsil, 2018.
3. Azərbaycan ədəbiyyatı tarixi, 3 cilddə, II cild, XIX əsrin əvvəllərindən 1917-ci ilə qədər, cildin redaktorları: Ə.Sultanlı, Ə.Mirəhmədov, K.Talibzadə. Bakı: AzSSR EA nəşriyyatı, 1960.
4. Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, IV cild. Cildin məsul redaktoru: B.Nəbiyev. Bakı: Elm, 2011.
5. Azərbaycan ədəbiyyatı, 8-ci cild: Qasim bəy Zakir, tərt. ed. və ön söz: S.Mümtaz. Bakı: Kommunist, 1925.
6. Azərbaycanda məşhur olan şüərənin əşərinə məcmuədir, I cild, tərt. ed.: Hüseyn Əfəndi Qayıbov, çapa hazırlı: Cahangir Qəhrəmanov. Bakı: Elm, 1986.
7. Feyzulla Qasimzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, ali məktəblər üçün dərslik, işlənilmiş ikinci naşrı. Bakı: Maarif, 1974.
8. Fərahim Sadıqov, Süleyman Hüseyinov. Qasim bəy Zakirin əsərlərinin dil xüsusiyyətləri. Bakı: Gənclik, 1997.
9. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı, İki cilddə, I cild, tərt. ed, müqəd., izah: R.Qənbərqizi. Bakı: Avrasiya-Press, 2005.
10. Firidun bəy Köçərli. Balalara hədiyyə. Bakı: Şərq-Qərb, 2013.
11. Kamran Məmmədov. Qasim bəy Zakir. Bakı: Gənclik, 1985.
12. Qasim bəy Zakir. Əsərləri, tərt., müqəd. və şərh: S.Rüstəmov. Bakı: AzSSR EA, 1964.
13. Qasim bəy Zakir. Seçilmiş əsərləri, tərt. və müqəd.: K.Məmmədov. Bakı: Yaziçı, 1984.
14. Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab, tərt. ed., ön söz: Ə.Bağirov. Bakı: Elm, 2018.
15. Mirzə Fətəli Axundov. Bədii və fəlsəfi əsərləri. Tərt. ed. və müqəd.: H.Məmmədzadə. Bakı: Yaziçı, 1987.
16. Raqub Kərimov. Qasim bəy Zakirin farsca şeirləri // Mədəniyyət.az, 2016, № 2.
17. Raqub Kərimov. Qasim bəy Zakir və müasirləri. Bakı: Elm və təhsil, 2013.
18. Ramiz Teymuroğlu. Qasim bəy Zakir ərisinin tədqiqi. Bakı: Kooperasiya, 2007.
19. Rzaqulu bəy Vəzirov. Əsərləri, tərt. ed. və ön söz: Ə.Cingizoglu. Bakı: Şuşa, 2005.
20. Seyid Əzim Şirvani. Əsərləri, 3 cilddə, III cild, tərt. və şərh: S.Rüstəmov. Bakı: Elm, 1974.

Из истории исследования и публикации произведений Гасым бека Закира

Тарана Джавадова

Институт рукописей имени Мухаммеда Физули НАНА. Азербайджан.
E-mail: teranecavadova062@gmail.com

Резюме. В статье рассматривается жизнь и деятельность Гасым бека Закира, видного представителя Карабахско-Шушинской литературной среды XIX века, основоположника публицистической сатирической позиции в азербайджанской литературе,дается обзор истории публикации его произведений. Даны краткие сведения о работе, проделанной в этой области со времен жизни поэта в конце XIX века, в XX веке и последних десятилетиях XXI века, в хронологическом порядке изучены даты выхода в свет его произведений, а также представлена история его наследия в общих чертах. Статья может сыграть роль пособия при составлении библиографии Гасым бека Закира. Её результаты могут быть использованы молодыми учеными, изучающими наследие Закира, в качестве источника библиографической справки.

Ключевые слова: Гасым бек Закир, диван, автографический экземпляр, тазкира, джунг, сборник трудов